

# MƏNİM BƏRƏƏTİM



Mənim adım Berni Hoffmandır və mən həm də Toni Alamo kimi tanınıram. Bu mənim törətmədiyim bir cinayətə görə əfv müraciətimdir.

20 Sentyabr 2016-cı il tarixində mənim 82 yaşım tamam olacaq. Mən tamamilə koram, əlil arabasındaam, şəkərim var və bir dəfə mən ürək tutmasından ölüb sonra yenidən həyata qayıtmışam. Məni həyata qaytarmaq üçün xəstəxanaya apardılar. Məni xüsusi cihaza qoşdular və geri qaytardılar.

Yanıma gələn olanda görüşə hazırlaşmaq üçün mənə xeyli kömək lazım olur. Bir adam lazımdır ki, məni əlil arabasında qonaq otağına aparsın və qonaq getdikdən sonra məni geriye otağıma qaytarsın.

Mənim atam peşəkar estrada artisti olub. O, həm də Rusiya balet ustası və dünya səviyyəli artist olub.

Mən səs yazma sahəsinə cəlb olundum və ağılıma belə bir ideya gəldi ki, “köhnə də dəbdədir” silsiləsindən iyirmi mahnını bir alboma yazdırım. Yığdığım albomun distributorluğunu və birbaşa poçt vasitəsilə satışını elə özüm edirdim – daha əvvəl bunu o vaxt heç kim hələ etməmişdi. Mən bir neçə ədəd iyirmi xit mahnıdan ibarət albomlar ərsəyə gətirdim və onların hamısı olduqca uğurlu oldu.

Daha sonra Bitlz qrupunun meneceri Brayən Epşteyn tərəfindən qrupdan çıxarılan Pit Best ilə onun təşviqatı üçün müqavilə bağladım. Bu təşviqat işinin qarşılığında isə mənə 6 orijinal Bitlz albomundan biri verildi. Pit Bestin anası Bitlz mədəni irsinin ən zəngin sahibi idi. Hələ də o albom məndədir, bundan əlavə mənə Pit Bestin “Best of the Beatles” adlı (Bitlz qrupundan Best) yeni qrupu tərəfindən yaradılan eyni adlı albomu da verildi, o albomu da hələ saxlayıram.

Mən xilas olduqdan sonra, kilsə ilə birlikdə Naşvil, Tennessidə bütün dünyada ən uğurlu geyim butiklərindən birini açdıq. O, “The Alamo of Nashville” adlanırdı. Dünya miqyasında yayımlanan və baş rolunu Larri Haqmanın oynadığı Dallas teleserialı və Larri Haqmanın bütün komandası üçün geyimlərin hazırlanması üzrə lisenziya aldım. Minlərlə məşhur şəxslər və bir çox filmlər üçün geyim dizaynları hazırladım. Mattel Toysun Barbi kuklası bütün Birləşmiş Ştatlar boyu dərc edilən qəzetlərdə bəyan etdi ki, mən onun ən sevimli geyim dizayneriyəm.

Dolli Partonun özü və onun Family Band qrupu üçün Dollivud kostyumunu da mən hazırlamışdım. Sonni və Şer, Bitlz, Elvis Presli, Maykl Cekson və Cekson Fayv üçün reklamlar etmişəm. O cümlədən Halk Hoqan, Honki-tonk Men kimi məşhurlaşmış Roy Ueyn Farris, Mayk Tayson, cənab T. və Formula Bir sürücüləri kimi məşhur idmançılar üçün də geyimlər hazırlamışam. Mandrel ailəsi üçün də geyimlər dizayn etmişəm. Boks reklamçısı Don Kinq üçün də geyim hazırlamışam.

Son əlli il ərzində Müjdəni yaymaq sahəsində fəaliyyət göstərmişəm. 1964-cü ildə otuz yaşım olanda İsa Məsihə Rəbbim və Xilaskarım olaraq iman edərək xilas oldum və ondan sonra məndən doqquz yaş böyük olan həyat yoldaşım Suzan ilə evləndim. Onunla o vəfat edəne kimi, on yeddi il evli oldum.

Altmışınçı illərin ortalarında (azı əlli il bundan əvvəl), mən və həyat yoldaşım Hollivud küçələrinə çıxaraq, hippilərə (60-cı illərdə yaranan və dini dəyərləri qəbul etməyən gənclər qrupu) və

enişli-yoxuşlu həyatın müxtəlif sferalarından olan hər cür insana İsa Məsihi Rəbb olaraq tanımaları üçün xidmət etmişik. Onların əksəriyyəti bu gün də mənimlədirlər. Minlərlə hippy azdıqları yoldan dönüb və Məsihdə yeni həyata qovuşaraq (yenidən doğulmuş) xristian olublar. Onların getməyə yeri olmadıqda, biz onları sığınacaqda təmin etdik, geyim, qida, tibbi, stomatoloji, eynək kimi ehtiyaclarını və normal yaşayış tələbatlarını qarşıladım. Onları ehtiyac duyduqları hər şeylə təmin etdik, ən əsası isə İsa Məsihi Rəbb kimi tanımaları və xilas olmaları üçün onlara yol göstərdik və onları Allahın Sözü olan ruhani qida ilə təmin etdik.

1972-ci ildə Kaliforniya ştatının qubernatoru Ronald Reyqan Los Anceles ərazisində narkotiklərlə bağlı fəaliyyətin və cinayətkarlığın səviyyəsini azaltmaqda müstəsna töhfəmizə görə təşəkkürnaməni təqdim etmək məqsədilə, köməkçisi Herbert Ellinqvudu Kaliforniyanın Sauqus şəhərində yerləşən kilsəmizə göndərmişdi.

Mən xristianların, xüsusilə də həqiqi ruhani liderlərin illər boyu təqib olunması haqqında eşitmişdim. Sən demə, bu həqiqət imiş! Xilas olduğum vaxtdan etibarən, mən də Müqəddəs Kitabda müqəddəslərin keçdiyi eyni təqiblərdən keçmişəm. Mən qətləndən başqa hər şeyə görə uydurulmuş dəlillər əsasında ittiham olundum, hətta qətl törətməkdə də məni ittiham etməyə çalışdılar, lakin alınmadı.

Geyim istehsalı üzrə çox çalışdım. Kino ulduzları onları geyinirdi. Bizim məhsullar Nyu Yorkun “Macy’s” mağazalar şəbəkəsində, “Neiman Marcus” mağazalarında, Merry-Go-Round və yüzlərlə digər mağazalarda satılırdı. Bizi sevməyənlər (dövlət məmurları) geyimlərimizin satıldığı bütün mağazalara gedir və orada danışırıdılar ki, guya biz azyaşlıların istismarı ilə məşğuluq, onların əməyindən sui-istifadə edir və mağazalara təchiz etdiyimiz geyimlərin hazırlanmasında qeyri-qanuni olaraq uşaqların hüququnu pozuruq. Bu bir ağ yalan idi. Bunu, mağazalarında




Pastor Toni Alamo və Cənab T.

olan paltarlarımızın ödənişini etməmək və bir daha bizdən sifariş qəbul etməmək məqsədilə deyirdilər. Əgər bir daha mənim paltarlarımdan alsalar, mağazalarını bağlamalı olacaqlar.

Biz uşaqların qayğısına onların valideynlərindən daha yaxşı qalırdıq, çünki onların valideynlərinin maddi imkanı bizimki qədər yaxşı deyildi. Lakin onlar bizim bütün əmlakımızın əldən getməsinə şərait yaratdılar. Kilsələrimizi bizdən aldılar. Onlar mənim kilsəmə





*Aktyor Larri Haqman və Pastor Toni Alamo  
Larrinin Kaliforniya ştatındakı, Malibu şəhərində yerləşən evində*

gedən adamları həbsxanaya atırdılar. Onlar imanlılarımızın uşaqlarını götürüb tərbiyə evlərinə verdilər, məni isə hamısı yalan olan bir neçə səbəbə görə həbs edib həbsxanaya atdılar.

Mənim həbs edilməyimin səbəbi odur ki, məhkəmə prosesi olduqca tələsik aparıldı. Mən tələsik məhkəməyə çıxarıldım və tez bir zamanda haqqımda hökm sürüldü.

Bunun hamısı kilsəmdə olan 28 yaşlı qadın Canet Orlandonun mənə atası ilə cinsi əlaqədə olduğunu etiraf etməsi ilə başladı. Kilsəmdə ailə üzvləri arasında cinsi əlaqəyə (insest) yol vermədiyim üçün, mənə danışdıqlarına əsaslanaraq, onun atasını kilsədən qovdum. Onun həyat yoldaşı və uşaqları da onunla birlikdə kilsəni tərk etdilər. Onlar gedəndən bir xeyli sonra, Canet hekayəsini dəyişdi və söylədi ki, o bu haqda yalan söyləyib və heç vaxt atası ilə cinsi əlaqədə olmayıb. Heç vaxt inanmazdım ki, kimsə öz atası haqqında belə yalan danışa bilər və ailəsinin onun yalanları ucbatından necə əziyyət çəkməsinə tamaşa edə bilər, buna görə də mən o qadını kilsədən qovdum.

O, kilsəmizi tərk etməzdən əvvəl, kilsədə olan digər qızlara yaxınlaşıb mənə tamamilə məlum olmayan hər cür yalanlar danışdı. Daha sonra hökumət onları "Cult Awareness Network" adlanan, indi isə "Wellspring Retreat" adını daşıyan, xristianlara qarşı nifrəti təşviq edən, radikal anti-xristian qrupuna göndərdi. Məhz bu qurumda mənə qarşı yürüdülcək mühakimə prosesi məşq edilərək, müfəssəl şəkildə təşkil olunmuşdur ki, onlar hamısı məhkəmə zalında eyni saxta hekayəni danışsınlar.

Şahidlərin bir neçəsi əvvəl imtina edərək bu insanların gündəliyinin bir hissəsi olmaq istəmədilər, lakin onlar təslim olana qədər CAN Şəbəkəsi və dövlət tərəfindən davamlı olaraq təqib edildilər. Köhnə CAN Şəbəkəsi artıq "Scientology Church" (Sayentologiya Kilsəsi) kilsəsi tərəfindən məhv edilib. Onlar bir məhkəmə işi əsasında CAN Şəbəkəsini məhv edə bilmişdilər və buna görə də həmin qurum adını dəyişib "Wellspring" olub.

Bu şahidlər bir şouda iştirak etmək və ağlayaraq tamaşaçıların rəğbətini qazanmaq məqsədilə hazırlıqdan keçdilər. Baş federal müstəntiq tərəfindən mənim işimə baxılarkən də, onların çıxışını müstəntiq özü istiqamətləndirirdi. O, prokuror masasında oturur və şahidlər danışarkən onlara ip ucları verirdi.

Mənim həbsimə səbəb olan başqa bir şey Arkanzas ərazisində qəzetlərin və digər media vasitələrinin qudurganlığı oldu. Media 50 il ərzində apardığı məkrli kampaniyalarını mən mühakimə olunmazdan əvvəl həbsdə olduğum zaman daha da sərtləşdirdi. Onlar məni tanıyırdı, bizim kilsəmizə də gəlməmişdilər. Onlar hər cür yalanlar yayımlayırdılar. Qərəzsiz hakimlər və ədalətli mühakiməyə nail olmaq mənim üçün imkansız idi. Eyni hal 1994-cü ildə məni vergidən yayınmaqda yalandan ittiham edərkən baş vermişdi. Mənim kilsəm vergidən azaddır və mən də həmçinin, lakin onların yalanına görə mən federal həbsxanada dörd il keçirdim.

Bütün məhkəmə zalı mənə qarşı qəzəblə nəfəs alırdı. Mən vəkillərimdən soruşdum: "Niyə mənim şahidlərimi çağırırsınız? Niyə mənə imkan vermirsiniz ki ifadə verim? Niyə məni müdafiə etmirsiniz?". Onlar da cavabında belə dedilər: "Sən istəyirsən ki, bizi əzib suyumuzu çıxarsınlar? Məhkəmə zalındakı insanlar o qədər qəzəblidirlər ki, onlar səni müdafiə etdiyimizə görə bizi əzib suyumuzu çıxarar və şəhərdən qovarlar."

Hazırda mən yeddi il yarımdır ki, saxta ittihamlara görə həbsxanadayam, və həmin müddətin bir il yarımından çoxunu xəstəxanada keçirmişəm. Həqiqətən də mən anlamıram ki, Rəbbə əlli il xidmət etdikdən sonra bütün bunlar mənim başıma necə gəldi. Mənə qarşı ifadə verənlərin əksəriyyətini doğrudan da heç tanıyıram, onların yalnız adlarını bilirəm və bəlkə bir və ya iki dəfə üzvlərini görmüşəm.

Bütün təqiblər boyunca biz dünyaya Müjdə ədəbiyyatı və Müqəddəs Kitab nüsxələrini yaydıq. Biz bütün dünyadan minlərlə və daha çox insanı göstərdiyimiz xidmət, o cümlədən müəllifi olduğum və pulsuz payladığımız ədəbiyyat vasitəsilə Məsihin yoluna gətirmişik. Göstərdiyimiz xidmət nəticəsində Allah Kəlamının nöqsansız həqiqətini eşidib qəbul edən müsəlmanlar, hinduslar, ateistlər və digərləri yeni həyata qədəm basdılar. Cinayətkarlığa qurşananlara, xəstəliyə tutulanlara, ümitsiz olanlara, özünə qəsd etmək istəyənlərə biz Məsihin Müjdəsini vəz etdik, yeni həyat yolunda gəzməyə qərar verənlərə Rəbbi tanımaqda böyümələri və imanda möhkəmlənmələri üçün xidmətimizin təşkil etdiyi yataqxanalarda yaşayış yeri ayırdıq və bu insanların həyatına yeni ümid gəldi.

İllər ərzində müxtəlif müəssisələrdən qazandığım bütün pulları Müjdəni yaymaq üçün sərf etmişəm. Əlli ildən çox bir müddətdə, kasıblara və əziyyət çəkən insanlara kömək etmişəm. Mənim həbsxanada olmağım fəaliyyətimizə ciddi maneə yaratsa da, biz hələ də bütün dünya miqyasında fiziki və ruhani ehtiyacları qarşılamaq yolunda yardım göstərməkdə davam edirik.

Müjdəni yaymaq xidmətini davam etdirə bilməyim üçün azadlığa çıxmağım həm bizim bölgədəki, həm də bütün dünyadakı insanlar üçün olduqca faydalıdır. Son dərəcə xəstə olduğumu deməyə ehtiyac yoxdur, lakin buna baxmayaraq mən xidmətimi davam etdirirəm. Onlar məni "vəhşi" kimi qələmə vermək istəyir, ancaq mən vəhşi olmaq üçün çox qoca və çox xəstəyəm.

Diqqətinizi ayırdığınız üçün təşəkkür edirəm. Buradan çıxmağım üçün edə biləcəyiniz hər cür yardıma görə minnətdaram. Allaha dua edirəm ki, xidmətimizdə və insanlara köməkdə bizi dəstəkləmək üçün Xudavənd aranızdan bəzilərinizi cəsarətləndirsin və istifadə etsin. Allah sizə xeyir-dua versin! Sizdən tezliklə eşitmək ümidi ilə.



*Sonni Bono, Pastor Toni Alamo və ABŞ-ın Konqres  
üzvü xanım Mari Bono Nyu York şəhərində gəzərkən*

**Ümumdünya Pastor Toni Alamo**  
**Tony Alamo Christian Ministries Worldwide**  
**P. O. Box 2948, Hollywood, CA 90078**  
**24 saatlıq dua və məlumat xəttimiz:**  
**(661) 252-5686 • Fax (661) 252-4362**  
**[www.alamoministries.com](http://www.alamoministries.com)**  
**[taoffice@alamoministries.com](mailto:taoffice@alamoministries.com)**